

IX FƏSİL

Əlavələr

MÜNDƏRİCAT

- MOK-un informasiya xidməti
- "Olimpiya dünyası" qəzeti
- "Olimpiya" jurnalı
- Aylıq bülletenlər
- Olimpiya Akademiyası-70
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi
- AŞPA sədrinin müavini və büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin jurnalistlərə müsahibəsi
- Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idman sürətlə inkişaf edir
- Azərbaycanda Olimpiya hərəkatı yüksəliş dövrünü yaşayır
- Olimpizm universal ictimai konsepsiyadır
- Azərbaycanda Paralimpiya hərəkatının yaranmasından 21 il ötür
- 25 il ümumdünya olimpiyaçılar ailəsində

MOK-un informasiya xidməti

"Olimpiya dünyası" qəzeti

Milli Olimpiya Komitəsi 2001-ci ilin noyabr ayından özünün "Olimpiya dünyası" adlı yeni bir mətbuat orqanının da nəşrinə başladı. Səkkiz səhifə həcmində olan həftəlik bu nəşr bir neçə ay içərisində ölkənin ən populyar idman qəzetinə çevrildi. Qəzet öz səhifələrində Milli Olimpiya Komitəsinin, AOK və BOK-un işindəki yeniliklərə, həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən idman hadisələrinə, ölkə atletlərinin beynəlxalq yarışlardakı çıxışlarına geniş yer verir, idmanın inkişafında dəyərli xidmətləri olanlar, eləcə də tanınmış məşqçi və idmançılar haqqında maraqlı materiallar çap edir.

Avropa Olimpiya Komitəsinin orqanı olan Sport Europe jurnalının 2001-ci il may nömrəsində Azərbaycan Olimpiya Hərəkatı haqqında altı səhifəlik yazı dərc olundu. İngilis və fransız dillərində nəşr olunub dünyanın bütün olimpiya və idman təşkilatlarına göndərilən bu jurnaldakı məqalə Azərbaycan adlanır. Məqalə respublikamız və onun paytaxtı haqqında tarixi-coğrafi icmalla başlanır. Jurnalda Azərbaycanın qədim idman tarixi, eləcə də ölkə idmançılarının 1952-ci ildən başlayaraq Olimpiya Oyunlarında iştirakı, 1997-ci ildən başlayaraq görülmüş işlər haqqında geniş material verilmişdir. Bu da xarici oxucuların Azərbaycan Olimpiya Hərəkatı ilə yaxından tanış olmasına daha bir imkan yaratmış oldu.

2002-ci ildə Milli Olimpiya Komitəsi yeniyetmə boksçuların Bakıda keçirilmiş I dünya çempionatı haqqında nəfis tərtibatlı kitabça hazırlayıb nəşr etdirmişdir. Kitabçaya çempionatın gedişi və nəticələri, habelə qaliblər haqqında məlumatlar daxil edilmişdir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasında bu kitabçanı yüksək dəyərləndirilmişdir. Kitabçanın boks üzrə dünya çempionatlarının keçirilməsi təcrübəsində ilk nəfis və uğurlu nəşr olması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitəsinin nəşriyyat fəaliyyətində bu kitab ilk təcrübə deyildir. Yeniyetmələrin Respublika Oyunları, sərbəst gülüş üzrə 45-ci Avropa çempionatı, gənclər arasında şahmat üzrə Bakıda Avropa çempionatının proqramları, afişa və bukletləri Komitə tərəfindən işlənib nəşr edilmişdir.

Milli Olimpiya Komitəsinin informasiya və nəşriyyat sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycanda Olimpiya Hərəkatının öyrənilməsi və təbliğinə, idmanın kütləviləşməsinə xidmət edir. Hazırda MOK həm özünün keçirdiyi, həm də iştirak etdiyi bütün tədbirlərin digər kütləvi informasiya vasitələrində işıqlandırılması üçün maksimum şərait yaratmışdır. Bu istiqamətdə iş beynəlxalq yarışların, Olimpiya günlərinin və Olimpiya oyunlarının keçirilməsi zamanı daha çox diqqət yetirilir. Belə tədbirlərə göndərilən nümayəndə heyətlərinin tərkibinə jurnalistlər, foto-müxbirlər, televiziya reportyorları daxil edilir. Onlar keçirilən idman tədbirləri haqqında operativ məlumatların həm respublikaya çatdırılmasını, həm də reportajların verilməsini təmin edirlər.

2002-ci ildə Rusiya Federasiyasının populyar mərkəzi qəzetlərindən biri olan "İzvestiya"-nın iki səhifəsi Azərbaycan Milli Olimpiya Komitəsinə və Azərbaycanın tanınmış idmançılarına həsr olundu. Bu, respublikada Olimpiya Hərəkatı və idmanın inkişaf etdirilməsi sahəsində görülən işlərin beynəlxalq miqyasda diqqət mərkəzində olmasını bir daha təsdiq edən əhəmiyyətli faktlardan biridir.

“Olimpiya” jurnalı

Mövcudluğunun birinci beş ilində Milli Olimpiya Komitəsinin iş fəaliyyətində informasiya və nəşriyyat işləri tamamilə yararsız vəziyyətdə olmuşdur. Daha doğrusu bu sahədə heç bir iş görülməmişdir. 1997-ci ildən başlayaraq Milli Olimpiya Komitəsinin yeni seçilmiş rəhbərliyi görülən işlərin respublikanın kütləvi informasiya vasitələrində müntəzəm və operativ işıqlandırılması, dünyanın, o cümlədən Azərbaycanın idman həyatında baş verən hadisələr, habelə Olimpiya Hərəkatına aid yeniliklər barədə məlumatların toplanması, Olimpiya Hərəkatının öyrənilməsi, eləcə də MOK-un fəaliyyəti haqqında beynəlxalq olimpiya təşkilatlarına məlumatların çatdırılması məsələlərini ön plana çəkdi. Bu məqsədlə komitənin nəzdində informasiya və nəşriyyat qrupu yaradıldı.

İnformasiya və nəşriyyat qrupuna həm də beynəlxalq olimpiya qurumlarının, eyni zamanda digər ölkələrin Milli Olimpiya Komitələrinin təcrübəsinə qoşularaq beynəlxalq aləmə çıxarıla biləcək jurnal, ölkə miqyasında yayımlanmaq üçün həftəlik qəzet və aylıq informasiya bülleteni hazırlamaq işi tapşırıldı. 1998-ci ilin may ayında Azərbaycanın mətbuat tarixində ilk idman jurnalı çapdan çıxdı. Beləliklə, Milli Olimpiya Komitəsinin orqanı olan "Olimpiya" jurnalının birinci sayı işıq üzü gördü.

1998-ci il iyulun 1-də Bakı Əyləncə Mərkəzində idman ictimaiyyətinin, xarici qonaqların iştirakı ilə "Olimpiya" jurnalının təqdimat mərasimi oldu. Mərasimdə Milli Olimpiya Komitəsinin prezidenti çıxış etdi. O, jurnalın nəşrinin idman ölkədə idmanın təbliğində özünəməxsus rol oynayacağını qeyd etdi və növbəti nömrədən başlayaraq jurnalın iki dildə çap olunmasının, jurnalın beynəlxalq olimpiya və idman təşkilatlarına, eləcə də başqa ölkələrin Milli Olimpiya Komitələrinə göndərilməsinin vacibliyini vurğuladı.

Elə 1998-ci ildən başlayaraq iki dilli çap olunan bu jurnalın səhifələrində Milli Olimpiya Komitəsinin, beynəlxalq və qitə olimpiya komitələrinin fəaliyyəti ilə əlaqədar müxtəlif yazılarla yanaşı, ölkədə idmanın inkişafı, Olimpiya Hərəkatının genişləndirilməsi, idmanın kütləviliyinin artırılması haqqında materiallar, respublikada keçirilən beynəlxalq yarışlar, Olimpiya oyunlarının və Olimpiya Hərəkatının tarixi barədə məlumatlar dərc olunur. Jurnalın nömrələrindən biri 1999-cu ildə Avropa Yeniyetmələrinin Danimarkada keçirilmiş Olimpiya Günlərinə və Bakıda boks üzrə kadetlər arasındakı qitə çempionatına həsr olunmuşdur.

"www.noc-aze.org" internet səhifəsi

Milli Olimpiya Komitəsinin prezidentinin göstərişi ilə 2002-ci ildə komitənin internet səhifəsi də yaradıldı. Hazırda bu səhifədə MOK-un fəaliyyəti haqqında operativ məlumatlar verilir. Səhifədə Azərbaycan Olimpiya, Olimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı barədə geniş materiallar vardır. Səhifədə on müxtəlif bölmə yerləşdirilmişdir.

Milli Olimpiya Komitəsi onillik yubileyi ilə əlaqədar elektron kompakt disk (CD) buraxmışdır. Diskə Milli Olimpiya Komitəsinin fəaliyyəti, Azərbaycan Olimpiya tarixi, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı haqqında geniş foto, video və yazı materialları daxil edilmişdir.

Olimpiya Komitəsində informasiya və nəşriyyat işləri davam etdirilir. Hazırda komitədə arxiv materiallarının toplanması, MOK arxivinin yaradılması, müxtəlif stendlərin hazırlanması istiqamətində də işlər aparılır.

Aylıq bülletenlər

Milli Olimpiya Komitəsi informasiya və nəşriyyat işlərini genişləndirmək məqsədilə 1999-cu ilin yanvarından başlayaraq aylıq bülleten nəşr etdirməyə başlamışdır. Bülletenlərdə Milli Olimpiya Komitəsinin fəaliyyəti, dünya miqyasında Olimpiya Hərəkətində baş verən yeniliklər, respublikanın idman həyatına aid operativ məlumatlar əksini tapır.

İnformasiya və nəşriyyat qrupu fəaliyyətə başladığı dövr ərzində Azərbaycan Olimpiya Hərəkətinin tarixinə dair xeyli material toplayıb işləmişdir. Azərbaycan idmançılarının hələ Sovet İttifaqı tərkibində Olimpiya oyunlarında iştirakı ilə bağlı aparılmış araşdırmalar və toplanmış materiallar tarixilik baxımından böyük dəyər kəsb edir. Milli Olimpiya Komitəsinin informasiya və nəşriyyat fəaliyyəti Azərbaycanda Olimpiya Hərəkəti ilə bağlı baş verən dəyişikliklərin beynəlxalq miqyasda yayılmasını da nəzərdə tutur. Milli Olimpiya Komitəsinin çoxspektrli fəaliyyəti və qazandığı uğurlar beynəlxalq olimpiya təşkilatlarının diqqətini cəlb etməyə başladı. Nəticədə Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının bülletenlərində respublikamızın Olimpiya Hərəkəti ilə bağlı xəbərlər çap olunmağa başladı.

Sidney-2000 Oyunları dövründə ölkə Olimpiya Hərəkəti haqqında məlumatları geniş yaymaq məqsədilə 2000-ci ildə Milli Olimpiya Komitəsi "Azərbaycan XXVII Olimpiya Oyunlarında" adlı kitab nəşr etdirdi. Kitabda Azərbaycan Olimpiya tarixi, respublikanın Olimpiya Oyunlarında iştirakı, Milli Olimpiya Komitəsinin fəaliyyəti və Sidney Oyunlarının iştirakçıları haqqında məlumatlar əksini tapdı.

XXVII Olimpiya Oyunlarından sonra jurnalın həcmcə daha böyük olan bir nömrəsi bütünlüklə Sidney Oyunlarına həsr olundu. Oxucular jurnalda Sidney ərəfəsində, Sidneydə və Sidneydən sonra bölmələrində respublikada Olimpiada ilə bağlı görülmüş işlər, idmançıların yarışlardakı çıxışları, eləcə də olimpiya medalları qazanmış idmançılar haqqında geniş məlumatla tanış ola bildilər.

Olimpiya Akademiyası-70

Ölkəmizin öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuş və cənubi Qafqazda bu tipli yeganə olan ali məktəbi ilk dəfə 39 nəfər bədən tərbiyəsi və idman mütəxəssisi bitirmişdir. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.

1991-ci ildə başlayan II dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün silaha sarıldı, onların bir qismi isə - Z. Rzayeva, Ə. Babayev, L. Baqriy, Q. Qəniyev, S. Əliyev, V. Litvinova, D. Qədirlı və başqaları arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışırdılar.

Müharibədən sonrakı illərdə Azərbaycanda bədən tərbiyəsi və idman hərəkəti yenidən vüsət alır. İdmançılarımız SSRİ çempionatlarında uğurla çıxış edirlər. Yüngül atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmaqda SSRİ rekordunu təzələyir. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq yarışlarda nailiyyətlər qazanırlar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk Olimpiya oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk gümüş Olimpiya medalı gətirmişdir. 1950-60-cı illərdə Azərbaycan idmanı daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və müdavimləri SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.

1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oqtay Ağayev indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İna Riskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov, İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov, 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.

70 il ərzində Akademiyayı 15000-dən çox ali təhsilli mütəxəssis bitirmişdir. İndi onların sorağı dünyanın müxtəlif yerlərindən gəlir. Bu kadrların hazırlanmasında institutun professor-müəllim heyətinin, xüsusən SSRİ-nin Əməkdar məşqçiləri A. Ağalarovun, T. Abbasovun, Ş. Şamxalovun, Ə. Səfərovun, R. Baxşəliyevin, İ. Dyaçkovun, T. Bəhramovun, Batyaykinin, Zayontsun, Z. Rzayevanın, B. Nərimanovun xidmətləri qeyd edilməlidir. Hal-hazırda Akademiyada işləyən professorlar Ş. Hüseynov, R. Qayıbov, X. Qurbanov, gənc dosentlər F. Hüseynov, H. Ələkbərov, R. Bağirov və başqaları yuxarıda adları çəkilən müəllimlərin tələbələri olmuşlar.

1960-cı illərdə bədən tərbiyəsi və idmanı əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. 1969-cu ildə hörmətli Prezidentimiz Heydər Əliyevin Respublikaya rəhbər seçildiyi ildən institut üçün yeni binanın tikintisinə başlanılmış və 1972-ci ildə onun açılışı olmuşdur. 70 il ərzində Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında bu ali təhsil ocağının xidmətləri böyükdür. Akademiya təkcə idmançılar hazırlamayıb, bura həm də böyük elmi-pedaqoji mərkəz olmuşdur. Ali məktəbdə idman və bədən tərbiyəsi sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. Bu gün Akademiyada 200 nəfərdən çox professor-müəllim heyəti çalışır. Azərbaycanın Olimpiya Hərəkətində irəliləyişi 1997-ci ildən, Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi dövrdən sonra baş verdi. Olimpiya oyunlarına lisenziya qazanmış 31 idmançıdan 23-ü Akademiyanın tələbələri və məzunları olmuşdur. Məzunlardan Namiq Abdullayev sərbəst güləş, Zəfira Məftahəddinova stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu olmuş, Vüqar Ələkbərov isə Azərbaycan boks tarixində ilk dəfə olaraq bürünc medal qazanmışdır. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.

Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 3 mindən artıq dərslük, monoqrafiya, elmi-metodiki vəsait və məqalənin müəllifidirlər. Son illərdə Akademiyada bədən

təbii sahəsində gənc elmlər namizədlərinin sayı xeyli artmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 42 sayılı qərarı ilə Azərbaycan Dövlət Bədən Təbii və İdman Akademiyasına çevrilmişdir. 7 aprel 2001-ci ildə Az. BTİA-nın yaradılmasının 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Akademiyada keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İcra Aparatının rəhbəri R. Mehdiyev, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, baş nazirin müavinləri, bir çox nazirlər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və başqa rəsmi şəxslər iştirak etmişlər. ABŞ-da olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev işinin çoxluğuna baxmayaraq idmana qayğısını bir daha nümayiş etdirərək Akademiyaya təbrik göndərmişdir. Prezident fərmanı ilə akademiyanın 4 əməkdaşına "Şöhrət" ordeni, 8 nəfərə "Tərəqqi" medalı, 21 nəfərə "Əməkdar müəllim" fəxri adları verildi. Azərbaycan Dövlət Bədən Təbii və İdman Akademiyasının 70 yaşı tamam oldu. 70 il çox da uzun olmayan bir dövrdür. Lakin bu olduqca mənalı, zəngin və əvəzsiz bir tarixdir. Əminik ki, Avropa və Asiyanın qovşağında 70 il əvvəl yandırılmış maarif çırağını Akademiyanın kollektivi bundan sonra da daha gur şölələndirəcək, Azərbaycanın müstəqilliyi, onun idmanın tərəqqisi yolunda əlindən gələni əsirgəməyəcəkdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi

Ölkəmizin mötəbər ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi tamam olmuşdur. Bu münasibətlə aprelin 7-də Bədən Tərbiyəsi və İdman Akademiyasında təntənəli yubiley mərasimi keçirilmişdir. Yubiley mərasimində ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev çıxış etmişdir.

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Bu gün Azərbaycanın idman həyatında əlamətdar bir gündür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası öz yubileyini keçirir. Bu münasibətlə mən Milli Olimpiya Komitəsi adından akademiyanın bütün kollektivini təbrik edirəm.

Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycanda bütün zamanlarda idmanımızın inkişafında çox böyük rol oynamışdır. Xüsusilə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu rol daha önəmli, daha böyük olmuşdur. Burada təhsil alan, akademiyanın məzunları olan idmançılar keçmişdə SSRİ yığma komandalarında çıxış edirdilər. İndi isə, ölkəmiz müstəqil olduqdan sonra, burada təhsil alan insanlar müstəqil Azərbaycan dövlətinin şöhrətini qoruyurlar, yüksəldirlər. Mən deyərdim ki, bu işin öhdəsindən çox böyük məharətlə gələ bilirlər.

Azərbaycan idmançıları son dörd il ərzində beynəlxalq yarışlarda 630 medal qazana bilmişdir. Bu, çox böyük nəticədir. Bu medalların əksəriyyətini burada təhsil alan tələbələr, akademiyanın məzunları qazanmışlar. Ölkəmiz beynəlxalq idman aləmində öz layiqli yerini tutmuşdur. Azərbaycan idmanının dünyada böyük hörməti vardır. Biz müxtəlif beynəlxalq yarışlarda və tədbirlərdə bunun şahidi olmuşuq. Ağacan müəllimlə birlikdə biz dəfələrlə Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin tədbirlərində iştirak etmişik. Hər dəfə də görürdük ki, Azərbaycan idmanına nə qədər böyük hörmət var. Əlbəttə, bu hörmət öz-özünə yaranmır, görülən işlərin nəticəsidir. Mən xatırlayıram, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Samarançla görüşümdə ona görülən işlər, öz planlarımız haqqında danışanda deyirdim: Biz əlimizdən gələni edirik ki, idmançılarımızın şəraiti yaxşılaşsın, onların beynəlxalq yarışlarda iştirakını təmin edək. Cənab Samaranç dedi ki, bunların hamısı yaxşıdır. Amma Olimpiya Komitəsi üçün, hər bir ölkə üçün ən böyük mükafat və nəticə Olimpiya oyunlarının medallarıdır.

Mən çox şadam və xoşbəxtəm. Sidneydə qazanılmış medallar, hesab edirəm ki, bütün Azərbaycan xalqına məxsusdur. Bu qələbə təkcə idmançıların, onların məşqçilərinin, idmana rəhbərlik edən şəxslərin yox, bütün Azərbaycan xalqının qələbəsi idi. O unudulmaz günləri və anları biz Ağacan müəllimlə birlikdə keçirmişik, Vətənə böyük qələbələrlə qayıtmışıq. Azərbaycanda artıq müxtəlif yarışların da keçirilməsi mümkün olmuşdur. Ağacan müəllimin gərgin, məqsədyönlü fəaliyyəti nəticəsində dünyada ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bu çempionat çox uğurlu keçirilmiş, çox gözəl təşkil olunmuşdu. Məhz buna görə də Beynəlxalq Boks Federasiyası belə qərar qəbul etdi ki, 2001-ci ildə, yəni bu ilin oktyabrında yeniyetmələr arasında boks üzrə dünya çempionatı Bakıda keçiriləcəkdir. 2002-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Bütün bu tədbirlərin Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizim fəaliyyətimizə verilən çox yüksək, böyük qiymətdir.

Bildiyiniz kimi, dünən ilk dəfə olaraq Azərbaycanda - Bakıda Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Bu tədbirdə iştirak edən insanlar bu gün burada bizimlə birlikdədirlər.

Əziz dostlar, mən sizin hamınıza gələcək fəaliyyətinizdə uğurlar diləmək istəyirəm. Mən istəyirəm ki, Azərbaycanın idmançıları müxtəlif beynəlxalq yarışlarda həmişə qələbə qazansınlar. Mən istəyirəm ki, Azərbaycanın, müstəqil dövlətimizin bayrağı həmişə qaldırılsın. Mən istəyirəm ki, bizim dövlət himnimiz həmişə səsləndirilsin. Əminəm ki, həmişə də belə olacaqdır. Azərbaycan idmançıları, xalqımızın vətənpərvər övladları daim qələbə qazanacaq, öz doğma xalqını daim qələbələrlə sevindirəcəklər.

Sağ olun.

"Azərbaycan " qəzeti, 8 aprel 2001-ci il.

AŞPA sədrinin müavini və büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin jurnalistlərə müsahibəsi

İyulun 28-də APŞA sədrinin müavini və Büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin binasında jurnalistlərə müsahibə vermişdir.

JURNALİST: İlham müəllim, son vaxtlar müxalifət mətbuatında yalan və iftira dolu məlumatlar dərc olunur. Bu fakta Sizin də münasibətinizi bilmək istərdik.

İLHAM ƏLİYEV: Siz bilirsiniz, müxalifət mətbuatı həmişə yalan, böhtan və iftira yayır, heç bir əxlaq normasına sığmayan yazılar dərc edir. Bu, onların təbiətindən irəli gəlir. Bu insanlardan nə isə tələb etmək, çalışıb onları düz yola gətirmək qeyri-mümkündür. Çünki onlarda artıq insanlıq dəyərləri qalmayıb. Onların yazılarında və çıxışlarında yalnız və yalnız qeyri-etik ifadələr, təhqirlər səslənir. Bu, onların səviyyəsini, daha doğrusu, səviyyəsizliyini göstərir.

Təəssüf edirəm ki, Azərbaycan müxalifəti məhz bu cür insanlardan ibarətdir. Heç bir işə yaramayan, daşı daş üstünə qoymayan, əksinə, on il bundan əvvəl iqtidarda olarkən Azərbaycanı dağıdan, ölkəni parçalayan və axırda da qorxub qaçan insanlar bu gün yenə baş qaldırıb kiməsə irad tutur, kimisə təhqir edirlər. Onlar, sadəcə, təxribat törətmək istəyirlər, çalışırlar ki, onlara qarşı təzyiq göstərisin, döyülsünlər, söyülsünlər və beləliklə, vəziyyəti qarışdırıb öz çirkin niyyətlərinə çatsınlar. Bu, mümkün olmayacaqdır.

Azərbaycanda son illər yaradılmış ictimai-siyasi sabitlik qorunur, saxlanılır və bundan sonra da saxlanılacaqdır. Əgər onlar öz iyrənc yazıları ilə kiməsə təsir edə biləcəklərini düşünürsə, yanılırlar. Bizim əsas məqsədimiz Azərbaycanda ictimai-siyasi sabitliyi qoruyub saxlamaqdır və biz bunu edirik. Mən sizə də, bu kadrlara baxan tamaşaçılara da məsləhət görürəm ki, onların iyrənc yazılarına fikir verməsinlər, onları oxumasınlar. Mən, sadəcə olaraq, belə edirəm, onların nə yazılarını oxuyuram, nə sözlərini eşidirəm. Mənim üçün onlar yoxdur. Əgər onların qəzetlərini oxumasanız, siz də görərsiniz ki, onlar əslində yoxdurlar. Onların mövcud olduğu yer küçələr, yaxud da qəzetlərdir. Mənim münasibətim belədir. Təəssüf edirəm ki, Azərbaycanda belə yaramaz müxalifət mövcuddur.

SUAL: İlham müəllim, son zamanlar ictimaiyyət nümayəndələrinin müxalifətin qanunsuz əməllərinə münasibət bildirilən toplantılarında dəfələrlə vurğulanıb ki, bütün Azərbaycan xalqı Prezident Heydər Əliyevi dəstəkləyir və onun siyasətini sona qədər müdafiə edəcəkdir. Bu prosesə idmançı gənclər də qoşulmuşlar. Demək olar ki, bütün idman qurumlarında tədbirlər keçirilir. Ölkəmizin Prezidentinə verilən böyük dəstək mənasında Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Mən bunu təbii hal kimi qiymətləndirirəm. Çünki Heydər Əliyevə, onun həyata keçirdiyi siyasətə alternativ yoxdur. Məhz bu siyasətin nəticəsində Azərbaycan son illər bütün sahələrdə böyük inkişafa nail olmuşdur. Baxın, hər bir sahədə inkişaf var - iqtisadiyyatda, idmanda, ordu quruculuğunda. Azərbaycanın dünyadakı imicinin formalaşmasında böyük irəliləyişlər əldə olunmuşdur.

Ölkəmiz yaşayır, inkişaf edir və möhkəmlənir. Bizim təkə neft sektorunda görülən işlərə baxın, ondan əldə olunmuş mənfəətə diqqət yetirin. Görün, bu, nə qədər insana xeyir gətirir. Neft sektorundan əldə edilən vəsait ehtiyac içində olan insanlara xərclənir, həmin vəsait hesabına məcburi köçkünlər və qaçqınlar üçün yeni şəhərciklər salınır, bu vəsait büdcədən maliyyələşdirilən insanların əmək haqqının artırılmasına sərf olunur. Son dəfə əmək haqlarının artırılması məhz Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Yəni, bütün görülən işlər onu göstərir ki, yeganə düzgün siyasət Heydər Əliyevin siyasətidir. Bu siyasət Azərbaycanı 1993-cü ildəki xaosdan, anarxiyadan, parçalanmadan xilas etdi. Bu siyasət bizə imkan verdi ki, çətin bir şəraitdə, - bilirsiniz ki, bölgədə vəziyyət o qədər də sadə deyil, - bir milyon qaçqın-köçküni olan ölkədə belə böyük nəticələr əldə edə bilək.

Ona görə də müxtəlif təbəqələrdən olan insanların Heydər Əliyevi dəstəkləməsi təbii haldır. Başqa cür ola da bilməz. Kim istəyər ki, Azərbaycanda vətəndaş qarşudurmaı yaransın, savadsız, biliksiz və səriştəsiz adamlar, meyvə satan, on iki ildə bir elmi işi yaza bilməyən insanlar yenə hakimiyyətə gəlsinlər, sonra vəziyyət gərginləşəndə yenə qaçıb aradan çıxsınlar. Axı, biz bu həyatı yaşamışıq. Azərbaycan xalqı bu biabırçı tarixi yaşayıb. Həmin dövr, bizim tariximiz üçün böyük ləkədir.

İndiki müxalifət keçmişdə iqtidarda idi və iqtidarda olduğu bir il ərzində öz yaramaz və yarıtmaç fəaliyyəti ilə insanlarda özlərinə qarşı nifrət hissi oyatmışdır və insanlar onları siyasət səhnəsindən süpürüb atdılar. Bu adamlar indi hansı üzlə yenidən hakimiyyətə gəlmək istəyirlər? Hansı üzlə onlar millətdən səs istəyirlər? Onlar millətə əzabdan başqa nə vermişlər? Ona görə Azərbaycan cəmiyyəti bu amilləri gözəl dərk edir. Heç nə unudulmayıb, hər şey bizim yadımızdadır. Əlbəttə, Vətəninini, öz övladını sevən hər bir şəxs heç vaxt istəməz ki, o qara qüvvələr yenidən hakimiyyətə gəlsin. Onların hakimiyyətə gəlmək şansı sıfıra bərabərdir. Özləri də bunu gözəl dərk edir və beynəlxalq qurumlar tərəfindən və müxtəlif səviyyələrdə aparılan rəy sorğuları da bunu əyani

şəkildə göstərir. Ona görə də onların yeganə çıxış yolu vəziyyəti gərginləşdirmək, hərc-mərclik, anarxiya yaratmaqdır. Buna da biz heç vaxt imkan verməyəcəyik.

SUAL: İlham müəllim, bu gün dünyada rəqabətin ən çox yaşandığı sahələrdən biri də idmandır. Bütün ölkələrdə çalışırlar ki, dövlətin imicinin formalaşdırılmasında idmana daha artıq önəm versinlər. Təxminən 6 il bundan əvvəl, iyulun 31-də siz Milli Olimpiya Komitəsinin prezidenti seçilmisiniz. Ötən illəri necə dəyərləndirərdiniz?

CAVAB: Mən bu gün idmançılarla görüşümdə də dedim ki, hər bir insan öz əməyinin nəticəsini görəndə, əlbəttə, sevinir, ruhlanır. O cümlədən, mən də. Mən bu vəzifəyə başlayanda, əlbəttə ki, yığılıb qalmış problemlər çox idi. İdmanda biz qətiyyətli addımlar atmalı, vəziyyətdən çıxış yolu axtarmalı idik. Tədricən biz bütün bu məsələləri həll edə bildik.

Diqqətinizə çatdırım ki, artıq 2000-ci ildə Azərbaycan Olimpiya oyunlarında öz sözünü dedi, qabaqcıl idman ölkələri sırasına daxil oldu. Bu hadisə 3 il əvvəl baş vermişdir. Əgər ondan sonrakı müddəti götürsək, idmanın bir neçə növündə bizim dünya çempionları yetişmişdir. Boks, ağırlıqaldırma, taekvondo, qılıncoynatma növlərində Azərbaycan idmançıları dünya çempionlarıdır. Əgər buna olimpiya oyunlarında, güllə atıcılığında və güləşdə qazanılmış qızıl medalları da əlavə etsək, görərik ki, bir çox idman növündə ölkəmiz qabaqcıl yer tutur. Bu, böyük nailiyyətdir. Böyük ölkələr, əhalisinin sayı 10 milyonlarla ölçülən məmləkətlər belə müvəffəqiyyətləri, belə uğurları əldə edə bilmir. Bu onu göstərir ki, biz düz yoldayıq.

Mən hesab edirəm ki, bu illər ərzində Milli Olimpiya Komitəsinin fəaliyyəti çox səmərəli olub. Azərbaycanda həm peşəkar idmançılar öz qabiliyyətlərini nümayiş etdirə biliblər, həm də möhkəm baza yaradılıb. Azərbaycanın bölgələrində müasir səviyyəli idman qurğuları tikilib, ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Təkcə onu demək kifayətdir ki, Olimpiya oyunlarına hazırlıq müddətində 3 lisenziya turniri Azərbaycanda keçiriləcəkdir. Heç bir ölkədə belə bir hala rast gəlinmir. Əslində, Azərbaycan elə bir böyük ölkə deyil ki, belə yüksək etimada layiq görülsün. Bu, onun nəticəsidir ki, biz idmanda düzgün istiqamətli iş aparırıq. O cümlədən, beynəlxalq idman qurumları ilə əməkdaşlığa böyük önəm veririk. Məhz bu əməkdaşlığın nəticəsində, təkrar edirəm, 3 lisenziya turniri ölkəmizdə keçiriləcəkdir.

Bu barədə çox danışmaq olar. Qısaca onu deyə bilərəm ki, biz böyük yolun başlanğıcındayıq və doğrudan da gözəl nəticələr əldə etmişik, ölkəmizi tanıtmış, bayrağımızı ucaltmışıq. Mən əminəm ki, Afinada keçiriləcək yay olimpiya oyunlarında Azərbaycan bundan da yüksək nəticələr əldə edəcək və bu proses, bu meyl daha da dərinləşəcəkdir. Çünki artıq möhkəm baza yaradılmışdır, idmana yeni güvvələr gəlir. Onlar 3 ildən sonra böyükler arasında yarışlarda iştirak edəcəklər. Beləliklə, bu proses artıq dönməz xarakter almışdır.

SUAL: İlham müəllim, əlbəttə ki, idmanda olan uğurlar göz qabağındadır. Sentyabrda İtaliyada hərbi idmançılar arasında Olimpiya oyunları keçiriləcək və siz hərbi idmançılarla görüşlərdə oyunların əhəmiyyətini xüsusilə qeyd etmişiniz. Bu yarışlarda Azərbaycanın ən tanınmış idmançıları da iştirak edəcəklər. Hərbiçilərin Olimpiya oyunlarını Afinada keçiriləcək Olimpiya oyunlarına hazırlıq kimi qiymətləndirmək olarmı?

CAVAB: Əlbəttə, biz istəyirik ki, hər bir yarışda Azərbaycanı təmsil edən idmançılar gözəl nəticələr qazansınlar. Həm ixtisaslaşmış yarışlarda, həm paraolimpiya oyunlarında azərbaycanlı idmançılar çox yüksək nəticələr göstərirlər. Qeyri-olimpiya idman növlərində də gözəl nəticələr əldə olunmuşdur. Hər bir idmançı bizim ölkəmizi təmsil edir, öz çıxışı və qazanılan qələbəsi ilə digərləri üçün örnəkdir, nümunədir. Ondən nümunə götürərək, başqaları da idmanla məşğul olur, öz sağlamlığını möhkəmləndirir. Ona görə bu, hər bir sahəyə şamil oluna bilər. Mən şadam ki, Azərbaycanda həm yeniyetmələr səviyyəsində, siz qeyd etdiyiniz kimi, həm də hərbiçilər arasında bizim gözəl nəticələrimiz vardır.

SUAL: İlham müəllim, cənab Prezident Vətənə nə vaxt dönəcəkdir?

CAVAB: İnşallah, cənab Prezident yaxın günlərdə Vətənə dönəcəkdir. Vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir. Mən də bir neçə gündür Ankaradan Bakıya qayıtmışam. Biz mütəmadi əlaqə saxlayırıq. Cənab Prezident bütün işlərə nəzarət edir. Qısa bir müddətdən sonra onun ölkəyə qayıtması gözlənilir.

SUAL: Türkiyənin "Star" telekanalında səslənən fikirlərə münasibətinizi bilmək olarmı?

CAVAB: Münasibətim mənfidir. Hesab edirəm ki, "Star" telekanalında gedən məlumatlar sırf təxribat xarakteri daşıyır. Çünki bu telekanalın sahibi olan insanlar artıq Türkiyədə böyük problemlərlə üzləşmişlər və onlara qarşı hökumət tərəfindən bir neçə istiqamətdə ədalətli olaraq araşdırmalar aparılır. Onlar ictimai rəyi yayındırmaq üçün, digər tərəfdən, iki qardaş ölkə arasında gərginlik yaratmaq üçün belə bir çirkin addım atdılar. Bu addım həm də Azərbaycan və Türkiyənin silahlı qüvvələrində inamsızlıq yaratmaq məqsədi ilə atılmışdır. Deyə bilərəm ki, bütün bu müddət ərzində Gülhanə Hərbi Tibb Akademiyasında cənab Prezidentin istər müayinəsi, istərsə də müalicəsi pulsuz həyata keçirilir. Mən bu fürsətdən istifadə edərək Türkiyə Silahlı Qüvvələrinə, Baş Qərargah rəisinə, Gülhanə Hərbi Tibb Akademiyasının rəhbərliyinə, orada çalışan həkimlərə, bütün işçilərə minnətdarlığımı bildirirəm ki, onlar neçə vaxtdır böyük sevgi və məhəbbətlə cənab Prezidentin müayinəsi və müalicəsi ilə məşğuldurlar. Bu, bir daha göstərir ki, iki ölkə arasında mövcud olan möhkəm dostluq və qardaşlıq əlaqələri sarsılmazdır. Baxmayaraq ki, bəzi qüvvələr, o cümlədən "Star" telekanalı kimi

təxribatçı qüvvələr bu münasibətlərə ləkə yaxmaq istəyirlər. Bu, alınmayacaqdır. Türkiyə-Azərbaycan münasibətləri həmişə olduğu kimi qalacaqdır. Qardaş ölkə ilə münasibətlərimiz bundan sonra daha da inkişaf edəcəkdir.

SUAL: İlham müəllim, sizin özünüzün seçkilərə hazırlıq prosesiniz necə gedir? İmza toplanılması başa çatıbmı?

CAVAB: Bəli, başa çatıb. Bir dəfə bu barədə açıqlama vermişdim. Mən, sadəcə olaraq, bu fürsətdən istifadə edib Heydər Əliyevin seçki kampaniyasında fəal iştirak edəcəyəm. Namizədlik statusu bunun üçün mənə əlavə imkanlar yaradır. Mən Heydər Əliyevin seçki qərargahında təmsil olunuram və qalan müddətdə seçki kampaniyasında fəaliyyətimi bu istiqamətdə aparacağam.

Təşəkkür edirəm. Çox sağ olun.

29.07.2003.

AzərTAc Ədəbiyyat şöbəsi

Redaktə etdi Məmmədova Esmına

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idman sürətlə inkişaf edir

Əgər 2009-cu il iyulun 31-dək 19 olimpiya idman kompleksimiz və 16 olimpiya medalımız var idisə, bu gün həmin rəqəmlər müvafiq surətdə 38 və 26-dır

Oqtay BAYRAMOV

Azərbaycan idmanı ilə az-çox bağlı olan, onun təəssübünü çəkən hər bir kəs bu gün, iyulun 31-də xüsusi əhval-ruhiyyə ilə yaşayacaq desək, yəqin ki, səhv etmərik. Bu gün dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikamızda Olimpiya Hərəkətinə rəhbərliyinin 16-cı ildönümü tamam olur. Ötən on altı ildə - 1997-ci il iyulun sonuncu günündən indiyə qədər Azərbaycan idmanının keçdiyi şanlı yol böyük qələbələr, tarixi nailiyyətlər və beynəlxalq dairələrdə ölkəmizin ünvanına söylənilən xoş sözlərlə zəngin olmuşdur.

İnsan həyatının ən mühüm sahələrindən biri olan idmana dövlətin gündəlik qayğısı, onun inkişafı üçün yaradılan şərait, bu şərəfli işdə bütün bədən tərbiyəsi və idman təşkilatlarımızın MOK prezidentinin rəhbərliyi ilə birgə səylə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər, gördükləri böyük işlər bəhrəsiz qalmamışdır. Arxada qalan illər yaddaşımızda bir-birindən əlamətdar hadisələrlə yaşayır.

Diqqət yetirin: əgər 2009-cu il iyulun 31-də, yəni İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə rəhbərliyinin 12-ci ildönümünün tamam olduğu günədək ölkəmizdə 19 olimpiya idman kompleksi istifadəyə verilmişdisə və idmanımızın ən yaxşı nümayəndələri dünya atletlərinin ali məclisi olan Olimpiya oyunlarından Vətənə 16 medal gətirmişdilərse, təkcə son dörd ildə olimpiya komplekslərinin sayı ikiqat artaraq 38-ə çatmış, olimpiya medallarımıza isə London - 2012-də qazanılmış daha 10 medal əlavə olunmuşdur. İndi Azərbaycan idmanının qənimətlər xəzinəsində 26 olimpiya medalı vardır.

Haqlı olaraq qürur duyduğumuz bu rəqəmlərə necə sevinməyəsən. Təkcə dörd il ərzində asudə vaxtlarını səmərəli keçirmək, idmanla yaxından dostluq etmək, gümrəhlik və sağlamlıq məşğələlərinin böyük faydasını hiss etmək, nəhayət, seçdikləri idman növlərində təcrübəli mütəxəssislərin rəhbərliyi altında ustalıqlarını artırıb yarış meydanlarında yüksək zirvələr fəth etmək arzusu ilə yaşayan gənclərin ixtiyarına bir-birindən yaraşılıq 19 olimpiya idman kompleksinin verilməsi dünya idmanında, bəlkə də, nadir hadisədir və bu rəqəmə çox ölkələr, hətta qüdrətli dövlətlər də həsəd apara bilər.

Bu isə təsadüfi deyil, Azərbaycanda idman hələ ümummilliləşən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində xüsusi qayğı ilə əhatə olunmuşdur, bu gün isə ulu öndərin layiqli davamçısı, dövlətimizin və idmanımızın lideri İlham Əliyev onun inkişafına diqqəti bir an belə azaltmır, yeniyetmələrin və gənclərin müntəzəm bədən tərbiyəsi və idman məşğələləri sayəsində nəcib keyfiyyətlərə yiyələnməsi, onların Vətənə böyük məhəbbət ruhunda tərbiyə olunması, sağlam və gümrəh böyüməsi, beynəlxalq aləmdə qələbə və medallarımızın sayının durmadan artması üçün əlindən gələni əsirgəmir. Məhz dövlət başçımızın hərtərəfli qayğı və köməyinin nəticəsidir ki, bu gün respublikamızda idman sürətlə inkişaf yolundadır və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Bunu hələlik sonuncu olan London Olimpiadası - 2012 də bir daha inamla təsdiq etdi. Düz bir il əvvəl, iyulun 27-də İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunları yenidən starta çıxmışdı. Avqustun ortalarında Azərbaycan idmançıları olimpiadalarda çıxışları tarixində Londonda özlərinin ən böyük, tarixi nailiyyətlərini qazanıb ölkəmizə 10 medal, o cümlədən sərbəst güləş ustaları Toğrul Əsgərov və Şərif Şərifovun qızıl mükafatları ilə qayıtdıqdan sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev nümayəndə heyətimizin üzvləri ilə görüşdəki nitqində Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirərək belə demişdir: "Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrımız görülən işlərin məntiqi nəticəsidir.

Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələrə şərtləndirdi".

Görülən işlərin məntiqi nəticəsi, bəri-bəhrəsi isə Azərbaycanın hər bir vətəndaşının qəlbini iftixar hissi ilə doldurur, xalqımıza böyük sevinc bəxş edir, dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, ümumdünya universiadalarında, şahmat "Qran-Pri"lərində və digər yarışlarda qazanılan medallar ölkənin hər bir sakininin ürəyindən olur, onun ömrünü uzadır.

Toğrul və Şərif kimi, London Olimpiadasının fəxri kürsüsündə gördüyümüz yunan-Roma üsulu ilə güləşən Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnikin gümüş mükafatları, ağırlıqaldıran Valentin Xristov, “klassik” Emin Əhmədov, güləş ustası Yuliya Ratkeviç, boksçular Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, sərbəst üsulla güləşən Xetaq Qazyumovun olimpiya sınaqlarında qazandıqları bürünc mükafatlar Azərbaycanın hər yerində toy-bayrama çevrildi.

Elə həmin Londonda paralimpiyaçılarımıza təqdim olunan 12 medal, lap bu yaxınlarda tələbə idmançılarımızın Kazanda (Rusiya) XXVII Ümumdünya Yay Universiadasında qazandıqları 4-ü qızıl olmaqla 16 mükafat da idmanımızın tarixində özünə layiqli yer etmişdir.

Bu əlamətdar gündə istər olimpiya, istərsə də qeyri-olimpiya növlərində Vətənə gurultulu qələbələr qazandırmış idmançıların siyahısını istənilən qədər uzatmaq olar. Yalnız onu xüsusi qeyd edək ki, təxminən iki ay əvvəl Xanti-Mansiyskdə (Rusiya) sürətli şahmatın rapid növü üzrə dünya çempionu olmuş, hazırda isə klassik şahmat üzrə FİDE-nin “Qran-Pri” yarışlarının ümumi yekununda ikinci yeri tutub, iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə qazanmağa çox yaxın olan istedadlı qrossmeyster Şəhriyar Məmmədyarovun planetin ən hörmətli şahmat ustalarından biri kimi tanınması Azərbaycan idmanı nümayəndələrinin bir çox növdə ən böyük qələbələr qazanmaq iqtidarında olmalarına gözəl sübutdur.

Bir həftə əvvəl Prezident İlham Əliyevin Kazanda keçirilmiş XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib, qazandıqları böyük uğurlar münasibətilə təbrik etməsi, bu yarışlarda yüksək nəticələrə nail olmuş idmançıların və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalaması dövlət başçımızın idmana və idmançılara böyük qayğısının, hərtərəfli köməyinin daha bir təsdiqi oldu.

Elə həmin gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilmiş və tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir.

Beləliklə, 2015-ci ildə təşkil olunacaq tarixdə ilk Avropa Oyunları, 2016-da Ümumdünya Şahmat Olimpiadası, bundan bir il sonra isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir. Üç ildə miqyasına görə çox böyük üç idman hadisəsi. Beynəlxalq idman təşkilatlarının Azərbaycana, onun paytaxtına göstərdikləri böyük etimada bundan yaxşı nümunə tapmaq olmaz.

Əlbəttə ki, Bakı da öz növbəsində bu yarışları ən yüksək səviyyədə keçirməklə ona göstərilən etimadı tam doğruldacaq. Azərbaycanda idman dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. İndi bunu təkcə biz özümüz demirik. Son illər tez-tez, hər həftə, hər ay respublikamızın qonağı olan ən mötəbər beynəlxalq idman təşkilatlarının rəhbərləri də Bakıda və digər şəhər və rayonlarımızda idman işlərinin yüksək səviyyədə təşkilindən böyük zövq alır, burada gördüklərindən məmnun qalır, öz vətənlərinə zəngin təəssüratla qayıdılar.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey də bir neçə dəfə Azərbaycanın qonağı olmuşdur. O, 2007-ci ilin aprel ayında ölkəmizə ikinci səfəri zamanı elə həmin vaxtlarda istifadəyə verilən Masallı Olimpiya İdman Kompleksinin tətənəli açılış mərasimində iştirak etmişdir. Cənab Hikeyin həmin mərasimdəki çıxışında Azərbaycan rəhbərinə müraciətlə dediyi sözləri bu gün bir daha xatırlamaq çox yerinə düşər: “Hörmətli cənab Prezident, ola bilsin, coğrafi baxımdan ölkəniz Avropanın mərkəzindən uzaq olsun. Amma idmanla və Masallıdakı kimi bu cür gözəl komplekslərin tikintisi ilə Siz Avropanın lap ürəyində yer tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, idman, sözün əsl mənasında, xalqları birlik və dostluq şəraitində bir araya gətirən vasitə kimi çıxış edə bilər... Azərbaycan xalqı milli ruhu, qonaqpərvərliyi və idmana olan məhəbbəti ilə özünəlayiq nüfuz qazanmışdır. Qoy bu nailiyyət uzun illər davam etsin!”

Həqiqətən də, dünyanın hər yerindən idman adamları Azərbaycana gəlir, ölkəmizin bir an belə dayanmayan idman həyatı ilə yaxından tanış olur və burada həyata keçirilən işləri, qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər.

...Azərbaycan növbəti prezident seçkiləri ərəfəsindədir. Tezliklə, cəmi iki ay yarımından sonra ölkə vətəndaşları seçki məntəqələrinə axışacaqlar. Şübhəsiz, bu zaman hamı çalışacaq ki, respublikamız üçün taleyüklü məsələnin həllində düzgün seçim etsin, qarşıdakı beş il üçün də gündən-günə çiçəklənməkdə və möhkəmlənməkdə olan müstəqil Azərbaycan Respublikasına həyatın bütün sahələrində yeni-yeni tarixi nailiyyətlər qazandırır, onu daha işıqlı gələcəyə apara biləcək ən layiqli namizədə səs versin.

Əlbəttə, seçki prosesinin ən fəal üzvlərindən biri də, həmişəki kimi, çoxminli bədən tərbiyəçiləri və idmançılar ordusu olacaq. Bu gün heç kim üçün sirr deyil ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın sürətli inkişafı, son on ildə paytaxt Bakı ilə yanaşı, əksər bölgələrimizdə istifadəyə verilmiş bir-birindən yaraşlıq olimpiya idman kompleksləri, o cümlədən iki həftə əvvəl tətənəli açılış mərasiminə sevindiyimiz və sayca artıq 38-ci olan Xaçmaz Olimpiya İdman Kompleksi, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq yarışlarda qazanılan medallar, Azərbaycanın bütün dünyada qüdrətli bir idman ölkəsi kimi tanınması artıq 16 ildir ki, Milli Olimpiya Komitəsinə böyük müvəffəqiyyətlə rəhbərlik edib, idmanımızı əsl Vətən sevgisi ilə qələbədən-qələbəyə aparan dövlət başçımız İlham Əliyevin adı ilə bağlıdır.

Məhz buna görə də idman ictimaiyyətimizin bütün nümayəndələrinin prezident seçkilərində özlərinin şəriksiz liderinin namizədliyini dəstəkləyəcəkləri şübhə doğurmur. Böyük qayğı ilə əhatə olunan Azərbaycan idmançıları möhkəm əmindirlər ki, son on ildə həm də dövlət başçısı kimi, ölkəmizi bütün sahələrdə böyük qələbələrə, tarixi nailiyyətlərə aparan möhtərəm Prezidentin yorulmaz fəaliyyəti və yenilməz lider keyfiyyətləri respublikamıza qarşıdakı illərdə yeni-yeni uğurlar, deməli, həm də beynəlxalq aləmdə daha böyük nüfuz vəd edir.

Sabahdan cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 17-ci ili başlayır. Ölkəmizin ümumdünya olimpiyaçılar ailəsində qazandığı möhkəm mövqə, bir-birindən fərqli dəyişikliklər, müvəffəqiyyətlə həyata keçirilən idman siyasəti və onun bəhrələri dünyanın hər yerində rəğbətlə qarşılır. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçiriləcək və elə buna görə də ikiqat yüksək etimadın göstəricisi kimi dəyərləndirə biləcəyimiz Avropa Oyunlarının təşkili hüququnu gözəl paytaxtımız Bakıya həvalə etməsi buna ən yaxşı sübutdur.

Xalq qəzeti.-2013.-31 iyul.-N 166.-S.3.

Azərbaycanda Olimpiya hərəkəti yüksəliş dövrünü yaşayır

Milli Olimpiya Komitəsi Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə böyük uğurlara imza atmışdır

Elçin CƏFƏROV

Bu gün Olimpiya Oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarında qalmamağa, olimpiadalarda layiqincə təmsil olunmağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya Oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr ölkənin beynəlxalq aləmdə imicini yüksəltməklə yanaşı, onun imkanlarını nümayiş etdirir.

Xatırladaq ki, milli müstəqilliyin bərpasının ilk illərində ölkəmizdə yaranmış böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. İdmanın xilas və inkişaf etdirilməsi üçün, ilk növbədə, dövlətin idmana münasibətində dəyişiklik yaranmalı idi. Bu, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzünə götürməsindən sonra başladı. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Ümummilli lider ölkədə Olimpiya hərəkətinin genişlənməsinin də təşəbbüskarı və ilhamçısı oldu. 1994-cü ilin aprelində Heydər Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranchı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etdi. Qəbulda Azərbaycanda Olimpiya hərəkətinin vəziyyəti və onun inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Bu görüşdən üç ay sonra Prezidentin fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı.

Bütün bunlara baxmayaraq, həmin dövrdə, daha doğrusu, 1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyətinin birinci beşilliyində görülmüş işlər qənaətbəxş sayıla bilməzdi. Çünki MOK-un fəaliyyəti lazımi səviyyədə qurulmamışdı. Qeyd etdiyimiz kimi, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı və dövlətin idman siyasəti məlum idi. Həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarında qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ölkənin idman həyatına müsbət təsir edəcək işləri, demək olar ki, görmədi. İdmanın inkişafı ilə bağlı əsas yük dövlət strukturlarının üzünə düşürdü. O vaxt Atlanta Olimpiadasına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Olimpiya Oyunlarına hazırlıq və respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə yalnız dövlət strukturları cəlb olundu. Ümumən, MOK-un fəaliyyətinin ilk beşilliyi dövründə milli Olimpiya hərəkətində süstlük hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane edə bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Dünyaya səs salmaq üçün Olimpiya Oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti baş məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. Həmçinin aydın oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yoxdur.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK bu seçimdə səhv etməmişdir. Gözlənilməli kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib dərhal hərəkətə başladı.

Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə ölkədə Olimpiya hərəkətinin və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə, Olimpiya hərəkətinin real vəziyyəti öyrənilməli, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Başqa sözlə, cənab İlham Əliyev MOK-un prezidenti seçildəndən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkətinə qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü. Qurumun fəaliyyətində canlanma təkcə olimpiadaların təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi.

Qeyd edək ki, 1997-ci ildə MOK-un özünəməxsus heç bir idman qurğusu yox idi. Həmin il komitə başqa təşkilata aid binanın bir neçə otağında yerləşirdi. Azərbaycanda keçmiş SSRİ dövründən qalma, dövlət idman

strukturlarına və həmkarlar ittifaqlarına məxsus idman qurğularının bir qisminin istismar müddəti bitmiş, digər qismi isə ya köhnəlmiş, ya da keçid dövründə hökm sürmüş özbaşınalıq, baxımsızlıq ucbatından bərhad hala düşmüşdü. İdman zalları və meydançalarının böyük bir hissəsindən öz təyinatı üzrə istifadə olunmurdu. İdman avadanlıqlarının əksəriyyəti dağıdılmışdı. Mövcud idman zallarının təyinatı üzrə işlədilməsi, onların bərpası, idman avadanlıqlarının yeniləri ilə əvəz edilməsi zərurəti kəskin hiss olunurdu.

Paytaxtdan başlayan quruculuq tədricən bölgələrə doğru istiqamətləndi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bölgələrdə Olimpiya idman komplekslərinin tikilib istismara verilməsi həmin yerlərin sosial-iqtisadi inkişafı və idman hərəkətinin tərəqqisi üçün önəmli rol oynayır. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 38 Olimpiya İdman Kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. İndi respublikamızın əksər bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Ölkənin ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün şərait var. Bütün bunlar Olimpiya hərəkətinin inkişafına təkan verir. Bu gün təkcə beynəlxalq idman yarışları deyil, idmanla bağlı digər böyük tədbirlər də ölkəmizə həvalə edilir.

İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvando, güləş, boks, karate və Olimpiya növlərinə daxil olan digər idman yarışlarının məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırmışdır. Azərbaycanın başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənməmişdir. Bunu idman təşkilatları rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.

BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkşadlığın qurulması ölkəmizin dünya olimpiya hərəkətinə fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bir sözlə, MOK Prezident İlham Əliyevin rəhbərliyi ilə ideal bir Olimpiya Komitəsinə çevrilmişdir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri nəticələr əyani şəkildə nümayiş etdirir. İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələmişlər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996) cəmi bir medal (gümüş) qazanılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə (2000) 3 medal (2 qızıl, 1 bürünc), Afinada (2004) 5 medal (1 qızıl, 4 bürünc), Pekində (2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edilmişdir. Diqqətəlayiq haldır ki, dövlət başçısının özü hər dəfə Olimpiya Oyunları keçiriləndə idmançılarımızın yanında olmuş və onları dəstəkləmişdir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası sayəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, eyni zamanda qitə və dünya çempionatlarına ev sahibliyi edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu turnirlərdə qazanılmış hər bir uğur, sadəcə olaraq, hansısa bir qələbə deyildir: "Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi ilə bu gözəl anları yaşayır. Çünki ölkənin qələbəsi, idmançıların qələbəsi, bizim uğurlarımız hər bir vətənpərvər vətəndaşı sevindirir. Ancaq idman, sadəcə olaraq, idman yarışlarında əldə edilən qələbə deyildir. İdmanın cəmiyyətdə çox geniş, çoxşaxəli təsiri vardır. Bir daha qayıtmaq istəyirəm əvvəlki fikrə, adətən, inkişaf etmiş ölkələrdə idman da inkişaf edir və inkişafdadır. Yəni idmanın inkişafı ölkələrin ümumi inkişafının göstəricisidir".

Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. Ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Yeri gəlmişkən, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirak etdiyi gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla təsdiqlənmişdir.

Avropa qitəsində ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Bu gün Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəsi var. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf

prosesini izləmişlər. FIFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir. Yəni biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ, yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa oyunları da yüksək səviyyədə keçiriləcəkdir".

Müstəqillik dövründə idmançılarımızın Olimpiya Oyunlarında qazandıqları qələbələrin də belə nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsinə böyük imkanlar yaratdığını həmişə qeyd edən cənab İlham Əliyev demişdir: "Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir... Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir".

Azərbaycan həm də idman ölkəsi olduğunu bu yaxınlarda Kazan Universiadasında qazanılmış böyük qələbə bir daha sübut etdi. Yığma komandamız XXVII Yay Universiadasına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmışdır. Tələbə idmançılarımız gərgin mübarizə şəraitində keçən yarışlarda 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazandılar. Bu, o deməkdir ki, Kazanda milli himnimiz dörd dəfə səsləndi, dövlətimizin bayrağı 16 dəfə qaldırıldı. İdmançılarımız komanda hesabında 15-ci yerə çıxdılar. Avropada 9-cu, müsəlman ölkələri arasında isə 1-ci yeri tutduq. Bu isə ötən illərlə müqayisədə rekord göstəricidir.

Bütün bu nailiyyətlər Azərbaycanda gedən hərtərəfli, sürətli inkişafın məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Şübhə etməmək olar ki, bütün sahələrdə olduğu kimi, idman və Olimpiya hərəkatı sahəsində yeridilən dövlət siyasəti ölkəmizə bundan sonra da yeni-yeni uğurlar gətirəcək.

Azərbaycan.-2013.-1 avqust.-N 167.-S.4.

Olimpizm universal ictimai konsepsiyadır

Səlhət ABBASOVA,

fəlsəfə doktoru, fəxri bədən
tərbiyəsi və idman işçisi

Olimpiya ailəsinin qısa müddətdə fəal üzvlərindən birinə çevrilən Azərbaycan da bu hərəkətin işinə öz töhfələrini verir və bununla yanaşı, cəmiyyətimizin də bu fəaliyyətdən faydalana bilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir. Ölkədə idman qurğularının sayı və imkanları genişləndirilir. Yeni Olimpiya dövrü ərzində təşkil edilmiş həm respublika, həm də beynəlxalq səviyyəli yarışların sayı ilbəl artır və idman nailiyyətlərimiz də yüksəlişə doğru getməkdədir. Respublikamızda keçirilən idman yönümlü beynəlxalq təşkilatların rəsmi tədbir və yığıncaqları, o cümlədən konfransların təşkili idman sahəsində təşkilati və idarəetmə işlərinin yüksəlməsinə müsbət təsir edir. Bu, eyni zamanda qarşıya yüksək məqsədlər qoymuş Azərbaycan idmanının elmi inkişafına daha böyük diqqətin ayrılmasının zəruriliyini önə çəkir.

Hər bir fəaliyyət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman fəaliyyəti sferasında da səmərəliliyə nail olunması onun hüquqi bazasına söykənir. Odur ki, 2009-cu ildə işlənilib təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində təşkilati-hüquqi, sosial-iqtisadi əsasları, dövlət siyasətinin əsas prinsiplərini müəyyən etmək, bu fəaliyyət zamanı yaranan münasibətlərin tənzimlənməsini, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnu təmin etmək üçün əsaslı hüquqi baza yaratdı.

Sosial və mədəni həyatın ayrılmaz hissəsi olan idman fəaliyyəti müxtəlif münasibətlər və hadisələr, o cümlədən əməkdaşlıq, dostluq və rəqabət kimi sosial münasibətlər əsasında realizə olunur. Bu gün həyatımızın bütün istiqamətlərinə sirayət edən idmanın bir sıra qlobal və yaxud kiçik və həssas problemlərin həllinə təsir edən bilən bir amil kimi tanınması, məhz onun sosial xarakterli və hər kəsə əlçatan olmaq xüsusiyyətindən irəli gəlir. Lakin onun həyatımızda geniş yer alması ilə, bu fəaliyyətin insan davranışına təsir edən müxtəlif sosial-psixoloji vəziyyətlərdə hər kəsin şəxsi keyfiyyətlərinin, fərdlərin və təşkilatların maraqlarının, dəyərlərinin, səlahiyyətlərinin və s. toqquşması hallarının baş verməsinin də nisbətən artmaq ehtimalı vardır. Bütün bu vəziyyətlərin nəzarətdə saxlanması bədən tərbiyəsi və idmanın idarə edilməsində hüquqi və sosial normalar sistemi və onlara müvafiq nəzarət sistemi ilə həyata keçirilir.

Beynəlxalq Olimpiya Komitəsinin Xartiyasında yer alan fundamental prinsiplərə dair altı bənddən dördüncüsündə yazılır: “İdmanla məşğul olmaq insan hüquqlarından biridir. Hər kəs heç bir ayrı-seçkiliyə məruz qalmadan Olimpiya ruhunda yəni, dostluq, əməkdaşlıq və ədalətli oyun ruhunda qarşılıqlı anlaşma şəraitində idmanla məşğul olmaq imkanına malikdir.”

Olimpizm idealları “ədalətli oyun” anlayışında özünü əsasən ifadə edə bilir. Ədalətli oyun prinsipləri hüquqi nizamlama ilə sosial nizamlama arasında əlaqələndirici mövqeyə malik, cəmiyyətdə, hətta hüquqi nizamlamanın həyata keçirilməsində meydana gələ bilən boşluqları (məs. hüquqi maariflənmə prosesi yubandıqda) ümumbəşəri dəyərlərə söykənərək şəxsiyyətin və cəmiyyətin xeyrinə ədalətli nizamlanmasına xidmət edir.

Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci ildən üzvü olduğu Avropa Ədalətli Oyunlar Hərəkəti təşkilatın Baş Məclisini və 15-ci Konqresini 2009-cu ildə Bakıda keçirməyi qərara alır. Konqresin “Ədalətli Oyunlar mədəniyyətlərarası dialoqda” mövzusu beynəlxalq ictimaiyyətin və mütəxəssislərin ölkəmizdə, müxtəlif mədəniyyətlərin qovuşduğu Bakı şəhərində görüşüb, bəşəriyyətin ən aktual məsələlərinin həllində idmanın rolu haqqında mühakimələr yürütməsinə şərait yaradır. Bu beynəlxalq tədbir ölkəmizin idman ictimaiyyətinin də böyük marağına səbəb olur. Avropa Ədalətli Oyunlar Hərəkətinin təsis etdiyi ilk “Şərəf” nişanı ölkədə idmanın, Olimpiya və Ədalətli Oyunlar Hərəkətlərinin inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi. Ölkə Prezidenti 2010-cu ildə isə əlil idmanının inkişafına göstərdiyi böyük diqqətə görə Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən Fəxri mükafatla təltif olunmuşdur.

2011-ci ölkə idmançılarının müxtəlif beynəlxalq yarışlarda şanlı qələbələri ilə birgə Bakının 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddiaçı şəhər kimi qeydiyyatla alınması ilə də tarixə düşdü. Müstəqillik əldə etdiyindən sonra artıq ikinci dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasını irəli sürməsi ölkəmizin Olimpiya Hərəkətinə verdiyi böyük önəmi göstərir. Bəşəriyyətin ən möhtəşəm idman tədbirinin ölkəsində keçirilməsi hər bir xalq üçün böyük şərəf, məsuliyyət və mənfəətlidir. Dünyanın ən qüdrətli ölkələri bu imkandan maddi və mənəvi faydalanmaq üçün dəfələrlə iddia edir. Bakının iddiaçı şəhərlər sırasında yenidən yer alması ölkəmizin bu prosedurlarda təcrübə qazanaraq Olimpiya Oyunlarına bir gün ev sahibliyi edəcəyinə inam hissini artırır. Əlbəttə ki, bu proseslərdə dövlətimizin Olimpizmə verdiyi dəyəri və ölkəmizin potensialını

beynəlxalq idman ictimaiyyətinə çatdırmaqla paytaxt Bakı, Olimpiya Hərəkatının dəstəyi ilə təsis edilən ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublikamızda “İdman ili” elan edilmiş 2012-ci il London Olimpiya Oyunlarında əldə edilən möhtəşəm qələbələr və Avropa Oyunlarını təşkil etmək şərəfinə nail olmaq kimi ciddi nailiyyətlərlə xalqımızın idman tarixinə yazılır.

Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki, bu möhtəşəm yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən ümdə xeyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan idmanı müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir. Olimpiya Oyunlarında müstəqil dövlət kimi çıxış etmək imkanı əldə edəndən sonra Atlanta Olimpiadasından (1996) bir medal ilə (Namiq Abdullayev, sərbəst güləş, gümüş medal) başlayan nailiyyətimiz sonuncu XXX Yay Olimpiya Oyunlarında (London 2012) 10-a çatdı. 53 idmançı ilə 15 idman növündə mübarizəyə qoşulmuş Olimpiya milli komandamız iki qızıl, iki gümüş və altı bürünc medalla London Oyunlarının ümumi hesabında 30-cu yerdə qərarlaşdı. Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya qəhrəmanlarına çevrildilər. Onlar və mükafat qazanan digər olimpiyaçılarımız Rövsən Bayramov, Mariya Stadnik, Valentin Xristov, Emin Əhmədov, Yuliya Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Xetaq Qazyumov xalqımızın idman şərəfini bir daha dünyada ləyaqətlə qoruyaraq, öz adlarını Azərbaycan tarixinə, Azərbaycanın adını Olimpiya tarixinə şərəflə yazdırdılar.

Olimpiyaçılarımızın bu möhtəşəm qələbəsinin ardınca xalqımız paralimpiyaçı idmançılarımızın da qələbəsinin möhtəşəm olacağına inanırdı. Bu, belə də oldu. Heyətində 21 nəfər ilə 6 idman növündə London Paralimpiya Oyunlarında çıxış edən milli Paralimpiya komandamız on iki medal ilə Vətənə döndü. Bu medallarda dördü qızıl, beşi gümüş, üçü isə bürünc medal oldu. London Paralimpiya Oyunları tarixinə adını beş medalla (üzgüçülük, bir qızıl, dörd gümüş) yazdıran Natali Pronina, Londonda Paralimpiya çempionu adını qazanan judoçularımız Afaq Sultanova və Ramin İbrahimov, Afina Paralimpiya Oyunlarının çempionu və Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir qızıl və bir bürünc (estafet komanda) medala sahib olan atletimiz Oleq Panyutin, Pekin Paralimpiya Oyunlarının bürünc mükafatçısı, Londonda bir gümüş və bir bürünc (estafet komanda) mükafat qazanan yüngül atlet Vladimir Zayets, Afina və Pekin Paralimpiya Oyunlarının çempionu və London Paralimpiya Oyunlarının bürünc mükafatçısı İlham Zəkiyev, uzunluğa tullanmada bürünc mükafatı əldə edən Hüseyn Həsənov, atletikanın estafet yarışlarında Vladimir Zayets və Oleq Panyutinlə birgə bürünc mükafatı əldə edən Elçin Muradov və Rza Osmanov öz iradələri və əzmkarlıqları ilə Azərbaycan dövlətinin idmanın inkişafına yönəltdiyi böyük qayğını doğruldaraq, həmvətənlərinə sevinc, fiziki məhdudiyətli insanlara böyük ruh yüksəkliyi bəxş etdilər.

Beynəlxalq Olimpiya Komitəsi olimpiya hərəkatının daha da genişləndirilməsi məqsədilə Yay Olimpiya Oyunları (I Müasir Olimpiya Oyunları - Afina 1896, Yunanıstan) və Paralimpiya Oyunları (I Paralimpiya Oyunları - Roma 1960, İtaliya) ilə yanaşı Qış Olimpiya Oyunları (I Qış Olimpiya Oyunları - Şamoni 1924, Fransa), Qış Paralimpiya Oyunları (I Qış Paralimpiya Oyunları - Ernşeldsvik 1976, İsveç), Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları (Yeniyetmələrin I Yay Olimpiya Oyunları - Sinqapur 2010, Sinqapur Respublikası; Yeniyetmələrin I Qış Olimpiya Oyunları - İnsbruk 2012, Avstriya), eləcə də Xüsusi Olimpiya Oyunları (intellektual əlilliyi olan insanlar üçün, I Xüsusi Olimpiya Oyunları - Çikaqo 1968, ABŞ) Deflimpiya Oyunlarını da (eşitmə əlilliyi olan atletlər üçün, I Deflimpiya Oyunları - Paris 1924, Fransa) təşkil edir.

Azərbaycan Milli Olimpiya Komitəsi də Olimpiya Oyunlarında idmançılarımızın iştirakını təmin etməklə yanaşı, Olimpiya Hərəkatının digər istiqamətlərinin inkişafına da xüsusi diqqət göstərir.

Qış Olimpiya Oyunlarının inkişafı xüsusi təbii iqlim şəraiti tələb edir və bu iqlim şəraiti ölkəmizin bütün regionları üçün heç də xarakterik deyildir. Buna baxmayaraq, Azərbaycanın şimal bölgəsində qış idman növlərinin inkişafı üçün xüsusi idman kompleks tikilmiş və qış idman növlərinin inkişafı üçün maddi-texniki baza hazırda daha da genişlənməkdədir. Ölkəmiz 1998-ci ildə ilk dəfə XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil edilmiş (Naqano 1998, Yaponiya) və sonrakı dövrlərdə də (XIX Qış Olimpiya Oyunları - Solt Leyk 2002, 4 idmançı; XX Qış Olimpiya Oyunları - Turin 2006, 2 idmançı; XXI Qış Olimpiya Oyunları - Vankuver 2010, 2 idmançı) davamlı olaraq iştirak etməkdədir.

Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında (2010) Azərbaycan idmançıları inamlı qələbə qazanmağa müyəssər olmuşdular. 12 idmançı ilə 6 idman növündə mübarizə aparən yeniyetmə idmançılar Vətənə 8 medalla dönmüşdülər. Bu medallardan beşi qızıl, üçü isə gümüş medal idi. Olimpiya tarixində ilk dəfə təşkil edilən bu yarışlarda gənc idmançılarımızın bu möhtəşəm uğuru Azərbaycan idmanının böyük potensialı olduğunu sübut edir.

Azərbaycandan yarışlarda sərbəst, yunan-Roma və qadın güləşində 5, boks üzrə 3, cüdo, taekvondo, ağırlıqaldırma və kanoe növlərində isə 1 idmançı iştirak etmişdir. Murad Bazarov, Elman Muxtarov, Patimat Baqometova, Nicat Rəhimov, Əli Maqomedabirov, Kənan Quliyev, Salman Əlizadə və Elvin İsayev Yeniyyətmələrin Olimpiya Oyunlarının qəhrəmanlarına çevrildilər. Dövlət başçısı İlham Əliyev gənc idmançıları qəbul edərək, onların nailiyyətlərini çox yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev bu heyətdə bölgələrdən idmançıların təmsil olunmasını xüsusi fərəhləndirici hal olduğunu vurğulamışdır, çünki bu nailiyyət bölgələrdə sağlam həyat tərzinin təşkili üçün dövlət tərəfindən görülən müvafiq tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan idmançılarının Olimpiya Hərəkətində iştirakı tarixi XX əsrə təsadüf etsə də, ölkəmizdə fiziki tərbiyənin mənəvi, ümumbəşəri dəyərlər əsasında inkişafı çox qədim tarixə malikdir. Hələ Odlar Yurdu qədim ərazisində, eramızdan əvvəlki dövrdə yazılmış tarixin möhtəşəm kitabı olan "Avesta"da insanların fiziki keyfiyyətlərinin ədalət, vicdanlılıq, Vətənə sədaqət və digər mənəvi dəyərlərlə birgə tərbiyə edilməsinə böyük önəm verilirdi.

Xalqımız, igidlik və qəhrəmanlıq məfhumlarının açıqlamasını, hər zaman fiziki güc, çeviklik və müxtəlif məharətlərin şərəf, ədalətlik, vicdan anlayışları ilə birgə mövcudluğu kimi anlayıb. Zəifə amal, güclüyə dəyər vermək, fiziki qüvvəni ağıl və vicdanla birgə uzlaşdıraraq istifadə etmək xalq qəhrəmanlarımızın əsas xarakterik xüsusiyyətlərindəndir.

Əlbəttə ki, Olimpizm - ümumbəşəri dəyərlərə söykənən humanist fəlsəfə kimi xalqımıza çox yaxındır. Dünya xalqlarının əmin-amanlıq şəraitində birgə, firavan yaşaması üçün bu konsepsiyanın böyük əhəmiyyəti vardır. Olimpizm həyat boyu öyrənilən (o cümlədən, öyrədilə və tərbiyə edilə bilən), cəmiyyəti, həyatı daha da gözəlləşdirməyə yönəlmiş bir ideologiyadır. Olimpizmin fundamental prinsiplərində deyilir: "Olimpizmin məqsədi, şəxsiyyətin ləyaqətini qorunmağa qadir olan sülhsevər cəmiyyətin yaradılması üçün idmanı insanın harmonik inkişafına xidmət etməyə yönəltməkdən ibarətdir."

"Xalq qəzeti".-2014.-17 aprel.-N 77.-S.5.

Azərbaycanda Paralimpiya hərəkətinin yaranmasından 21 il ötür

AZƏRTAC xəbər verir ki, ölkəmizdə Paralimpiya hərəkətinin yaranma tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdırdan sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı il fevralın 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaranma tarixi kimi daxil olub. Həmin tarixdə AMPK-nın təsis konqresi keçirilib və İlqar Rəhimov Komitənin prezidenti seçilib.

Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki atletlə təmsil olunub. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən idmançılarımızla görüşərək onlara uğurlar arzulamışdı.

“Sidney-2000” Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında Paralimpiya Oyunlarına yolasalma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında Sərəncam imzalaması ölkəmizin idman həyatında böyük dəyişikliklərə və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkəti daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi hazırda Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi oldu. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənar qalmaması, əksinə onlara daim diqqət və qayğının göstərilməsi yarışların nəticələrində özünü əyani göstərir. Təsədüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırıb. Elə həmin dövrdə AMPK prezidentinin, MOK-un İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilati məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.

2008-ci il avqustun 28-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçıları üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilib. Tədbirdə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak ediblər.

Paralimpiyaçılarımız daim öz üzərlərində dövlətimizin başçısının qayğıkeş münasibətini hiss ediblər. Qələbə qazanmış idmançılarımız, məşqçilərimiz müntəzəm olaraq Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər, minik avtomobilləri ilə təmin edirlər. Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkəti genişləniib, onun maddi-texniki bazası gücləndirilib. Qısa müddət ərzində idman növlərinin sayı 13-ə çatdırılıb.

2014-cü il sentyabrın 27-də beynəlxalq təcrübədə ilk dəfə olaraq, AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Bu illərdə beynəlxalq əlaqələr də genişləniib. Bir sıra beynəlxalq idman təşkilatları və xarici ölkələrin Milli Paralimpiya komitələri ilə əməkdaşlıq qurulub, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilib.

İyirmi bir il ərzində AMPK altı Yay Paralimpiya Oyunlarında iştirak edib. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr göstərərək 48 medal qazanıblar. Onlardan 9-u qızıl, 18-i gümüş, 11-i isə bürüncdür. İdmançılar arasında 7 Paralimpiya çempionu var. Onlardan İlham Zəkiyev və Oleq Panyutin ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə, idmançılardan 7-si dünya, 14-ü Avropa çempionu, 7-si Dünya Oyunlarının qalibidir.

Bu ilin mayında Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. İlk dəfə olaraq, həmin Oyunlarda paralimpiyaçı idmançılar da iştirak edəcəklər. Paralimpiyaçıları cüdo və atletika yarışlarında öz qüvvələrini sınayacaqlar. Ölkəmizi cüdo idman növündə dördü qadın olmaqla 12 idmançı, atletika yarışında isə ikisi qadın olmaqla 15 paralimpiyaçı təmsil edəcək. Hazırda idmançılarımız Oyunlarda yüksək nailiyyətlər əldə etmək üçün ciddi hazırlıq prosesi keçirlər. Bununla yanaşı, Milli Paralimpiya Komitəsi 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak üçün hazırlıq işlərinə start verib. İlk olaraq, Komitə tərəfindən müvafiq kadr islahatları aparılıb və Azərbaycan Milli Paralimpiya Komitəsinin “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət planı” hazırlanıb. Planda Milli Paralimpiya Komitəsinin növbəti dörd il ərzində görəcəyi işlərin istiqamətləri əksini tapıb.

Ötən 21 il ərzində əldə olunmuş nailiyyətlərdə Azərbaycan Milli Paralimpiya Komitəsinə Prezident İlham Əliyev başda olmaqla, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Gənclər və İdman, Əmək və

Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “Neftçi” idman klubu, UNICEF-in Azərbaycan nümayəndəliyi, “BP Azərbaycan” şirkəti, “Azercell Telekom” MMC, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri yaxından dəstək olublar.

Olimpiya dünyası.-2016.-20 dekabr-№ 74.-S.1.

25 il ümumdünya olimpiyaçılar ailəsində

Azərbaycan Milli Olimpiya Komitəsinin yubileyi ölkəmizdə geniş qeyd olunacaq

Oqtay BAYRAMOV

Əvvəlcə qısa bir arayış: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis edilmiş və martın 10-da Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Elə həmin il noyabrın 2-də Avropa, 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul olunmuşdur.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında” 2 mart 2017-ci il tarixli sərəncamında qeyd olunduğu kimi, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və Olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakı Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdmanı Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.

Bu il ölkəmizdə 25 illik yubileyi geniş qeyd olunacaq. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi çətin sınaqlardan böyük şöhrətə aparan, tarixi nailiyyətlər və medallarla zəngin bir yol keçərək nümunəvi fəaliyyəti, ümumdünya Olimpiya Hərəkatına verdiyi töhfələrlə beynəlxalq idman dairələrində yüksək nüfuz sahibi olmuşdur.

İndi, 2017-ci ilin mart ayında geriyyə boylanıb 25 il ərzində keçilmiş yola nəzər saldıqda, həqiqətən, respublikamızın Olimpiya Hərəkatında, bütünlükdə idmanımızda baş vermiş möhtəşəm hadisələrlə, Azərbaycanın dünyada qüdrətli bir idman ölkəsi kimi tanınması ilə haqlı olaraq qürur duyur, əsl iftixar hissi keçiririk. Bu gün Azərbaycanın 200-dən çox ölkəni öz bayrağı altında birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində mühüm rol oynaması dünyanın hər yerində yekdilliklə etiraf olunur, rəğbətlə qarşılanır, müxtəlif federasiyalar Azərbaycanda idmanın inkişafına verilən əhəmiyyəti yüksək qiymətləndirir, öz yarışlarının təşkili hüququnu tərəddüd etmədən ölkəmizə etibar edirlər. Çünki artıq hamı yaxşı bilir ki, Azərbaycanın müasir idman qurğularında yüksək səviyyədə təşkil edilən yarışlar bütün tələblərə və hər cür zövqə tam cavab verəcək, həmişəlik xoş xatirələrə çevriləcək.

Yüksək nailiyyətlərinin, beynəlxalq Olimpiya Hərəkatına verdiyi layiqli töhfələrin artıq heç kimdə şübhə doğurmadiğı Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində böyük dəyişikliklər isə onun yaradılmasının beşinci ilindən sonra başlamışdır. İdmanımızın indiki nəslinin bir çox nümayəndəsi, o cümlədən məşhur çempionlar, görkəmli mütəxəssislər 1997-ci il iyulun 31-ni unutmayıblar. Həmin gün Milli Olimpiya Komitəsi İcraiyə Komitəsinin iclasında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK prezidenti seçilmiş və elə o vaxtdan böyük uğurların təməli qoyulmuşdur.

Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində əsl idman bayramı ab-havası yaşanır, respublikamızın müxtəlif guşələrində idman hamının və hər birimizin sadıq dostuna çevrilmiş, yaraşlıq Olimpiya idman komplekslərində keçirilən təkcə beynəlxalq yarışlar yox, həm də respublika, şəhər, rayon çempionat və birincilikləri çoxlu tamaşaçı auditoriyası toplayır.

Azərbaycan idmanı son iyirmi il ərzində müstəqil komanda şəklində təmsil olunduğu Yay Olimpiya Oyunlarında böyük qələbə və medalları ilə geniş şöhrət qazanmışdır. Hələ 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Zugulbadakı gənclik kompleksində ən yaxşı idmançılarımızın Atlantaya (ABŞ) XXVI Olimpiya Oyunlarına yolasalma mərasimində xeyir-dua verdiyi nümayəndə heyəti okeanın o tayından sərbəst gülüş ustası Namiq Abdullayevin qazandığı gümüş medalla qayıtdı və bununla da müstəqil Azərbaycan Respublikası idmançıları vahid komanda kimi çıxış etdikləri elə ilk Olimpiadada mükafatlarının hesabını açdılar.

Belə uğurlu başlanğıc növbəti oyunlarda yeni-yeni nailiyyətlər üçün bir növ təməl daşı oldu. Dörd il sonra Azərbaycanın idman ictimaiyyəti uzaq Avstraliyanın Sidney şəhərindən 2 qızıl (N. Abdullayev və stend atıcısı Zemfira Meftahəddinova) və bir bürünc (boksçu Vüqar Ələkbərov) medalla qayıdan nümayəndə heyətimizi böyük təntənə, gül-çiçəklə qarşıladı. Müasir Olimpiya Oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada (2004-cü il) həmvətənlərimiz artıq beş dəfə fəxri kürsüyə dəvət olundular. Fərid Mansurov yunan-Roma gülüşündə çempionluğu ilə aləmə səs saldı, həmin il Z. Meftahəddinova, güllə atıcısı İradə Aşumova, ring

ustaları Ağası Məmmədov və Fuad Aslanov bürünc medalları ilə idmanımızın saysız-hesabsız pərəstişkarlarını ürəkdən sevindirdilər.

Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən (2008-ci il) XXIX Olimpiya Oyunlarını da razılıq hissi ilə xatırlayırıq: cüdoçu Elnur Məmmədli ölkəmizə çempionluq sevinci gətirdi, yunan-Roma üsulu ilə güləşçilər Rövşən Bayramov və Vitali Rəhimov fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etdilər. Sərbəst güləşdə Xetaq Qazyumov, Mariya Stadnik, boksçuların turnirində Şahin İmranov, cüdo sınaqlarında fərqlənən daha bir tatami ustası Mövlud Mirəliyev Oyunların bürünc mükafatçıları oldular. Pekində qazanılan 7 medal-1 qızıl, 2 gümüş və 4 bürünc mükafat ümumi hesabda Azərbaycan komandasını 204 ölkə arasında 39-cu mövqeyə yüksəltdi və bu, çox böyük nailiyyət idi.

Xüsusilə diqqətəlayiq haldır ki, Azərbaycan idmanının ən yaxşı nümayəndələri Olimpiya Oyunlarında qazandıqları uğurlarla heç vaxt kifayətlənmir, müntəzəm və gərgin məşqlər sayəsində olimpiadadan-olimpiadaya daha çox medalın sevincini yaşayırlar. Londonda XXX Yay Olimpiya Oyunları bunu bir daha təsdiq etdi. İngiltərə paytaxtında təmsilçilərimizə təqdim olunan 10 medal-sərbəst güləş ustaları Toğrul Əsgərovla Şərif Şərifovun qızıl, digər güləşçilər R. Bayramovla M.Stadnikin gümüş, Emin Əhmədovun ("klassik" güləş), Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun (hər ikisi boks), ağırlıqaldıran Valentin Xristovun, yenə güləşçilər X.Qazyumov və Yuliya Ratkeviçin bürünc mükafatları idmanımızın böyük imkan və perspektivlərini bütün dünyaya sübut etdi.

Ötən il isə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının göstərdikləri nəticə hətta bizim özümüz üçün də bir qədər gözlənilməz oldu. Buna qədər Atlanta, Sidney, Afina, Pekin və London olimpiadalarında üst-üstə qazanılan 26 medala Rio sahillərində birdən-birə daha 18 mükafat əlavə olundu, ölkəmizin milli sərvətinə çevrilən Olimpiya medallarımızın sayı 44-ə çatdı.

Əgər Azərbaycan idmançılarının 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş XXV Olimpiadada Müstəqil Dövlətlər Birliyinin komandası heyətində qazandıqları 2qızıl və 1 bürünc medalı da buraya əlavə etsək, dövlət müstəqilliyimizin bərpasından sonra olimpiyaçılarımıza təqdim olunmuş medalların ümumi sayı 47-dir. Xatırladaq ki, Barselona-92-də cüdoçu Nazim Hüseynov və idman gimnastikası ustası Valeri Belenki çempion olmuşlar, sonuncu həm də bürünc medal qazanmışdır.

Rio-de-Janeyro-2016 startları xatirələrdə hələ təzə olsa da, onların azərbaycanlı qalibləri, 1 qızıl, 7 gümüş və 10 bürünc mükafatın sahiblərini bir daha yada salaq: taekvondoçu çempion Radik İsayev, gümüş medalçılar Rüstəm Orucov, Elmar Qasimov (hər ikisi cüdo), güləşçilər T. Əsgərov, X. Qazyumov və M. Stadnik, avarçəkən Valentin Demyanenko və boksçu Lorenzo Sotomayor, bürünc mükafatçılar güləş ustaları Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, boksçu Kamran Şahsuvarlı, taekvondoçular Patimat Abakarova, Milad Beiqi Hərçəqani və avarçəkən İna Osipenko-Radomskaya.

Bu qəhrəmanların böyük nailiyyətləri XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı medalların sayına görə dünyada 15-ci, Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB dövlətləri arasında 2-ci yerə çıxardı və dünya 56 idmançıya 18 medal qazanan (demək olar ki, hər üç nəfərə bir mükafat) Azərbaycan idmanının Olimpiya rekorduna heyran qaldı.

Müstəqil Azərbaycan Respublikasının Olimpiya Hərəkəti tarixində iki ali mükafat da vardır. Bu əlamətdar günlərdə onları da xatırlamaq çox yerinə düşər. 1997-ci il iyulun 31-də cənab İlham Əliyevin MOK-a rəhbər seçilməsindən bir neçə ay sonra respublikamızda idmanın inkişafına gündəlik qayğısı və diqqəti ilə böyük təkan vermiş və bu gün Azərbaycanın ümumdünya olimpiyaçılar ailəsində layiqli yer tutmasında müstəsna rol oynamış Azərbaycan Prezidenti Heydər Əliyev Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində "Olimpiya ləyaqəti" mükafatı ilə təltif olundu. Olimpiya Hərəkəti və idman sahəsində böyük xidmətlərinə görə görkəmli şəxsiyyətlərə verilən bu mükafat öz layiqli sahibini tapmışdı. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində respublikamızda idmanın inkişafını daim diqqətdə saxlamış, idmançılara hərtərəfli kömək göstərmişdir.

Bundan yeddi il sonra, 2004-cü ildə Azərbaycana "Olimpiya ordeni" də gətirildi. Özü də bu tarixi hadisə Afinada XXVIII Yay Olimpiya Oyunları ilinə təsadüf etdi. Yunanıstan paytaxtında Olimpiadanın başlanmasına hələ xeyli qalmış, mart ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi "Olimpiya ordeni"nə layiq görmüşdü.

Aprəl ayında isə Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov Bakıda MOK-un ali mükafatını Azərbaycan dövlətinin başçısına təqdim edərkən İlham Əliyevin idmanın inkişafında böyük xidmətlərini bir daha xüsusi qeyd etdi.

Bax belə, bu gün bütün Azərbaycan dövlət müstəqilliyimiz dövründə Milli Olimpiya Komitəsinin fəaliyyətinin 25 ili ərzində qazanılmış 47 Olimpiya medalı ilə yanaşı, həm də "Olimpiya ləyaqəti" mükafatı və "Olimpiya ordeni" ilə fəxr edir. Azərbaycanda Olimpiya Hərəkətinin, idmanın inkişafı böyük dövlət qayğısı ilə əhatə olunmuşdur, estafet etibarlı əllərdədir.

Azərbaycan Milli Olimpiya Komitəsi 25 illik fəaliyyəti, dövründə bütün idman təşkilatlarımızla birlikdə, vahid komanda şəklində ölkə idmanının inkişafına layiqli töhfələr verərkən 40-dan çox Olimpiya idman kompleksi inşa olunmuş, bir-birindən yaraşılıq idman sarayları ucaldılmış, köhnələr yenilənmiş, gözəl görkəmə gətirilmişdir. Bu gün Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Atıcılıq Mərkəzi, “Kristal zal”, Bakı İdman Sarayı və digər qurğular mötəbər yarışların iştirakçılarını ən yüksək səviyyədə qəbul edir, onlara unudulmaz təəssürat bəxş edir.

Milli Olimpiya Komitəsinin səmərəli fəaliyyəti, daimi diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları təkcə Yay Olimpiya Oyunlarında deyil, Paralimpiya hərəkətində, Yeniyetmələrin Olimpiya Oyunlarında və Avropa Olimpiya həftələrində, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edir, inamlı addımlarla irəliləyir və idman tariximizə parlaq səhifələr yazırlar.

Əgər kimsə böyük beynəlxalq yarışların təşkili hüququnun etibar olunduğu ölkələri sadalamaq istəsə, yəqin ki, Azərbaycanın adını birincilər sırasında çəkər. Təkcə son illərin hadisələrini xatırlayaq: qitəmizin idman hərəkətində yeni səhifə açan “Bakı-2015” birinci Avropa Oyunları, ötən il keçirilmiş Formula-1 “Qran-pri”sinin Bakı mərhələsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası...

İndi isə respublikamız IV İslam Həmrəyliyi Oyunları ərəfəsindədir. Müsəlman aləminin –50-dən çox ölkə atletlərinin böyük bayramına çevriləcək bu yarışlar da Azərbaycan dövlətinin, idmanımızın böyük imkanlarının və güdrətinin növbəti zəfər marşına çevriləcək, dünya bir daha əmin olacaq ki, ölkəmiz hər bir etimadı şərəflə doğruldu.

İslam Həmrəyliyi Oyunları başa çatdıqdan sonra hamımız voleybol həyəcanları ilə yaşayacağıq. İdmanın bu növü üzrə qitə federasiyası qadınlardan ibarət milli komandalar arasında növbəti Avropa çempionatının təşkili hüququnu Azərbaycan və Gürcüstana həvalə etmişdir. Qarşıdakı sentyabrda Bakıda ilk dəfə olaraq bu çox populyar idman növü üzrə qitə çempionatının oyunları keçiriləcək. Şübhəsiz, çempionatda hər bir görüş voleybol pərəstişkarlarımıza böyük zövq verəcək. Əgər 2020-ci ildə Avropa futbol çempionatının dörd oyununun paytaxtımızda təşkil olunacağını da qeyd etməli olsaq, həqiqətən, Avropa Oyunlarının ilk paytaxtı Bakıda və eləcə də bütün Azərbaycanda böyük beynəlxalq yarışlar həyatı bir an belə dayanmır.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının 25 ili tamam olur. Bir neçə aydan sonra, iyulun 31-də isə dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyevin MOK prezidenti seçilməsinin 20-ci ildönümünü qeyd edəcəyik. Qarşıda Azərbaycan idmanını, Olimpiya Hərəkətimizi hələ neçə-neçə qələbə və rekordlar gözləyir.

Xalq qəzeti.-2017.-10 mart.-№53.-S.3.